

Azerbaycan müstəqilliyini bərpa etdikden sonra həm elmin, həm də mədəniyyətin inkişafına yeni üfüqlər açıldı. Hər halda biz mədəniyyətdən danışınca, burada xüsusilə ədəbiyyatı və incəsəneti ayrıca xarakterizə etmek olar. Çünkü müstəqil ölkəni quran, inkişaf etdirən, onu yeni dünya standartları səviyyəsinə qaldıran insanların mənəvi inkişafında mədəniyyətin - yeni ədəbiyyatın ve incəsənetin xüsusi yeri var. Azad insanı ruhən silahlandıran, ona xüsusi güc və enerji verən, azad ölkəsin qurmaqdan qururun təmin edən əsas qaynaq ele ədəbiyyatdır, incəsəndir. Müstəqilliyin bərpasından sonra yeni ədəbi qüvvələr bəlkə də Sovet dövründə çap imkanlarının məhdudluğu ilə yaradıcılıq dairesi qapanmış olan ziyanlar açılmış üfüqləri yeni yaradıcılıq imkanı kimi qarşılıqlar.

Salatın Əhmədli 80-ci illər ədəbi nəslinin nümayəndəsi kimi ədəbi arenada görünməye başlasa da, onun yaradıcılığının bütün imkanları ile görünməsi üçün yeni dövrün imkanları şərait yaratdı və beləliklə, biz Salatın Əhmədlini müstəqillik dövrü ədəbiyyatımızın tanınmış nümayəndələrindən biri kimi tanrıv və onun yaradıcılıq imkanlarını, çox zəngin ədəbi ərsini məhz bu baxımdan yeni dövrün yaradıcılıq məhsulları kimi öyrənməyə, tədqiq etməyə çalışırıq.

S.Əhmədlinin yaradıcılıq istiqaməti müxtəliflərinə nüfuzluudur. Əvveller də qeyd etmiş ki, Salatın Əhmədli elmi yaradıcılıqla ciddi şəkilde məşğul olan tədqiqatçılarındandır. Onun çox dəyərli monoqrafiyaları nəşr olunub. Hazır çap olunmuş kitablarının əsasında biz onu Heydər Əliyevünaslığının çox cəfəkəs tədqiqatçılarından biri kimi görürük. Eləcə də, folklor toplayıcısı kimi çox dəyərli kitablar nəşr etdirib. Qazax, Ağstafa ədəbi-mənəvi mühitinin ardıcıl tədqiqatçılarından biridir.

Bütün bunlarla birgə Salatın Əhmədli həm də bədii yaradıcılıqla ardıcıl məşğul olur. Hekayeleri, povestləri, romanları, dram əsərləri... müxtəlif janrlarda yaziçı bədii yaradıcılıq məhsulları maraqla qarşılıqlı, ayrı-ayrı tədqiqatçıların diqqətindən yayılmayıb. Yeri gəlməkən onu da deyim ki, Azərbaycanın ədəbiyyatşunaslıq elmi sahəsində aparıcı alimlərin yaradıcılığı onun diqqətindədir. Isa Həbibbəyli, Qəzenər Kazimov, Nizami Cəfərov... kimi alimlərin elmi yaradıcılığını həssaslıqla araşdırmağa da yorulmazlıqla zəhmət sərf edir.

Bizim məqsədimiz Salatın Əhmədlinin son dövrlerde çap olunmuş "İsa Həbibbəyli: milli ideologiya - Azərbaycançılıq" (2020) monoqrafiyası haqqında müxtələf səhər açmaqdır.

Burada, yeri gəlməkən, bir mesələni qeyd etmək lazımdır ki, Salatın Əhmədli ilə Isa Həbibbəylini uzunmüddətli yaradıcılıq əlaqələri bağlayır. Görkəmlı akademik Salatın Əhmədlinin bir çox əsərləri haqqında fikirlər söyləmiş, hətta kitablarına rəy də, giriş sözü də yazmışdır. Məlumudur ki, ədəbi mühitde yaradıcılıq əlaqələri ayrı-ayrı müəlliflərin bir-birinin yaradıcılığına diqqət göstərməsi, araya-ərseyə gelən əsərlərin qarşılıqlı şəkildə öyrənilmesi əsasında yaranır. Bu baxımdan Salatın

MÖVQE AYDINLIĞI, TƏDQİQATÇI DUYUMU “İSA HƏBİBBƏYLİ: MİLLİ İDEOLOGİYA - AZƏRBAYCANÇILIQ” MONOQRAFIYASI ÜZƏRİNĐƏ DÜŞÜNCƏLƏR



Əhmədlinin yaradıcılığı da həmişə Isa Həbibbəylinin diqqətində olub.

İnsafen, Isa Həbibbəyli şəxsiyyət etibarı ilə çox geniş qəlblü, təbət etibarı ilə humanist, en başlıcası, qərezli intriqaya yol verməyen müdrik alimlərimizdəndir. Təsadüfi deyil ki, elmimizin humanitar sahəsinə artıq neçə illərdir ki, uğurla rehberlik edir. Özü de yaxşı bılır ki, ədəbiyyat daim yenilənen sahədir. Əger birçə gün yen yaranan ədəbiyyat səhifələrini vərəqləməsən, yeni yaranan əsərləri oxumasan, şübhəsiz, ümumi axından geri qalarsan. Amma Isa Həbibbəyli cəfərşəklikle və xüsusi inadla yeni ədəbiyyat axınının istiqamətini tutur və ardıcıl olaraq ədəbi prosesi öyrənir, oxuyur. Bütün bunlar göstərir ki, Isa Həbibbəylinin ədəbi camiədəki nüfuzu, hörməti təsadüfi deyil. Görünür, Salatın Əhmədli da ele məhz bu məsələləri daha dəqiq izlədiyinə görə Isa Həbibbəylinin yaradıcılığına çox orijinal, dəyərli bir əser həsr edib.

Monoqrafiya girişdən, dörd fesildən və istifadə olunmuş ədəbiyyatdan ibarətdir.

Birinci iki fesilde müəllif Isa Həbibbəylinin yaradıcılığını ədəbiyyatşunaslıq və ədəbi-elmi publisistika müstəvisində araşdırır. Diger iki fesilde isə Isa Həbibbəylinin siyasi-ideoloji yaradıcılığına diqqət yetirir. Müəllif monoqrafiyaya əsər boyu ehtiva etdiyi fikirləri ümumileşdirən, ümumi nezə sergiləyən maraqlı bir giriş də yazmışdır. Bu girişdən aydın olur ki, Salatın

xalqının artıq mütəsəkkirlik qazanmaqdə olan böyük alimin fenomen düşüncəsini, dövlətçiliyinin tarixində böyük fəaliyyətini işqalandırmağa çalışmış". Göründüyü kimi burada müəllif hem Isa Həbibbəylinin zəngin yaradıcılıq istiqamətlərinə diqqəti yönəldir, həm də onun şəxsiyyət kimi bütövlüyü şərtləndirən amillərə xüsusi fikir verir. Alimin düşünce mexanizmini əslinde onun fenomenal gücü malik olduğunu göstəricisi hesab edir.

Bəli, heqiqətən, İ.Həbibbəyli yorulmaz tədqiqatçıdır. Onun ədəbiyyatşunaslıq sahəsindəki ardıcıl tədqiqatları bir tərəfə, eyni zamanda Heydər Əliyevin dövlətçilik siyasetini, quruculuq yolundakı qeyri-adi əzmkarlığını, ümumiyyətə, Heydər Əliyevin adı ilə bağlı olan siyasi kursun öyrənilməsini həm əmək-ədəbi mühitə, həm də genis kütlələrə çatdırılmasını temin etmək üçün yazdığı elmi məqələlər de çox dəyərlidir.

Kimseye sərr deyil ki, heyatdakı hadisələri bir çox hallarda özlərinin şəxsi mənafeleri yönündən qiymətləndirməye və bu yönən münasibet bildirməye çalışırlar. Amma bu zaman unudular ki, birinci növbədə vətən mənafeyidir. Dövlət və dövlətçilik mövqeyiyidir. İ.Həbibbəyli məhz dövlətini, vətənini sevən görkəmlə alım, ictimai xadim kimi H.Əliyev kusunun bu gün uğurla davam etdirilməsində prezidentə mənəvi destekçi olan, nüfuzlu söz sahibi olan alimlerimizdəndir.

Salatın Əhmədli girişdə məhz İ.Həbibbəylinin bə istiqamətdəki mübarizəsinin de neçə böyük əhəmiyyət kəsb etdiyini göstərir və bunu ləkonik, yiğcam şəkildə belə ifade edir: "Akademik Isa Həbibbəylinin geniş və çoxşaxəli yaradıcılığına dair yüzlərlə məqalələr yazılıb, onun fəaliyyəti hər bir sahədə müəyyən qədər geniş oxucu küləsinsə, xüsüsilsə, ədəbiyyatşunaslı alimlərimiz və digər müxtəlif sahələrdə çalışın ziyalılarımıza təqdim edilib. Ədəbiyyatşunaslıq elminin mükəmməl tədqiqatçısı olan hörmətli akademikin elmi-publisist, siyasi xarakterli yazıları bildiyimiz kimi, onlara tədqiqat işinin mövzusu ola bilər. Biz bu monoqrafiyada bu sahədə aparıcı əshəlləri, tədqiqatları, Azərbaycan elminə, dövlətçiliyinə səmimi qələbdən xidmət edən alimin hamim sahədə yaradıcılığına ümumən müraciət etmişik. Diqqəti bir çox tədqiqatqa etibacı olun publisist əsərlərinə, onların ictimai-siyasi əhəmiyyətinə görə dəyərli olan əsərlərinə yönəltmişik. Akademik Isa Həbibbəyli hər seydən əvvəl həssas qələb sahibidir. Bi həssaslıq onun bütün yaradıcılığında bir qırızı xətt təskil edir. Yorulmaz böyük insan, dəyərli alım, böyük şəxsiyyət, ictimai xadim, ədəbiyyatşunas elminin "nəhənglərin-dən" biri İ.Həbibbəylinin diqqətimizi çəkən yaradıcılığının bir sahəsi üzrə aparılmış tədqiqatlarımızda Azərbaycan

Əvvəli 3-cü sahifədə

Bu qeydlər göstərir ki, İsa Həbibbəylinin elmi-nəzəri fealiyyətinin həm edəbi-publisist istiqamətine, həm də siyasi-edəbi istiqamətine xüsusi əhəmiyyətli hadisə kimi baxır və bu məsələləri şərh etməyi də qarşısına məqsəd qoyur.

Əlbette, biz İ.Həbibbəylinin Azərbaycan ədəbiyyatının dövrəsində təşəbbüs və xidmətlərini də ədəbiyyat tariximizə dair tədqiqatların genişləndirilməsindəki elmi yaradıcılıq işlərinin indiyə qədərkə məhdudiyyətlərdən çıxaraq daha geniş sahələri əhatə etdiyini də qeyd etmək olmaz. S.Əhmədli İ.Həbibbəylinin ədəbiyyat tariximizə bağlı elmi-nəzəri fealiyyətinin də diqqətində olduğunu qeyd edir: "Akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinə, Azərbaycan tarixinə, böyük dövlətçilik ananaları olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının tarixinə, coğrafi orazilərinə dair apardığı tədqiqatlar həm Azərbaycan tarixinin, həm Azərbaycan ədəbiyyatı tarixinin zənginlaşmasına öz töhfələrini verir". Salatin Əhmədlinin qeydlərindən göründüyü kimi İsa Həbibbəyli ədəbiyyat tariximizin indiyə qədərkə tədqiqatlarından fərqli olaraq Azərbaycan xalqının yayıldığı geniş arenada müxtəlif siyasi inzibatların tabeliyində olan coğrafiyada yaranmış ədəbiyyatın da öyrənilməsini təmin etmək üçün çox dəyərli elmi məqalelərlə mətbuatda ardıcıl olaraq çıxış edir. Möhtəşəm "Azərbaycan ədəbiyyatı tarixi" fenomeninin yaranmasında məhz İsa Həbibbəylinin xidmətləri əvəzsizdir.

Monografiyanın birinci fəslində tədqiqatçı "İsa Həbibbəylinin müasir ədəbiyyatşunaslıq görüşləri"ni tədqiq edir. Və elan olunan mövzunun əhatə sahisi əsində ədəbiyyatşunaslıq elmi-mənzərə klassik mərhələsindən tutmuş çağımıza qədərkə yolunu ehtiva edir. Müəllif sanki İsa Həbibbəylinin ədəbiyyatşunaslıq sahəsindəki yaradıcılığının mənəvi coğrafiyasını özündə ehtiva edən düşüncələrini öne çəkir: "Akademik İsa Həbibbəylinin bütün sahələrdə əməli fəaliyətini kənara qoysaq, onun yalnız və yalnız ədəbiyyatşunaslıq sahəsində apardığı tədqiq və təhlilləri götürsək, heç kim bu fikrə şübhə etməz ki, bu gün o, Azərbaycan ədəbiyyatşunaslıq elminin nəhəngidir. Onun minilliklərə gedib çıxan Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaçıları, tədqiqatçıları, üzə çıxardığı ilk mənbələr, ədəbiyyatşunaslıqla bağlı yazıdı, ərsəyə gətirdiyi kitablar, monografiyalara bağlı mətbuatda yetərinə alım, ədəbiyyatşunaslıq fikirlərini oxumusluq və golinən düzgün nəticələri İsa Həbibbəyli halal olduğunu demək yerinə düşər. Klassikləşmiş ədəbiyyatşunaslıqları M.C.Cəfərovun, A.Zamanovun, K.Talibzadənin, A.Nəbiyevin, çağdaş ədəbiyyatşunaslıqlarından N.Cəfərovun, Tehran Əlişanoğluğunun, Ə.Əsgərliyin və başqalarının İsa Həbibbəylinin bu sahədəki uğurlu fəaliyyəti, zəngin ədəbiyyatşunaslıqları arasında doğma mühitində ayrılmadan böyük ədəbi zirvələr fəth etmiş sənətkardır. İ.Həbibbəyli də onun zəngin yaradıcılığını sanki öz mühitində tədqiq edir.

S.Əhmədli İ.Həbibbəylinin H.Ibrahimov yaradıcılığını xarakterə edən düşüncələrə əsaslanaraq yazır: "Şəxsiyyətin və sənətin zirvəsi"ndə Xalq yazarı Hüseyin Ibrahimovun yarım əsrən artıq davam edən zəngin

MÖVQE AYDINLIĞI, TƏDQİQATÇI DUYUMU "İSA HƏBİBBƏYLİ: MİLLİ İDEOLOGİYA - AZƏRBAYCANÇILIQ" MONOQRAFIYASI ÜZƏRİNĐƏ DÜŞÜNCƏLƏR



Həsənyən Ibrahimov
Azərbaycan ədəbiyyatşunası, ədəbiyyat tarixçisi, ədəbiyyatşunaslıq fikirləri nizam-şurası elmini zənginləşdirir. Ortaq tərkibdən müasir Azərbaycan ədəbiyyatına doğru istiqamətlənən adəbi irsimizin tarixinə dair, orta əsrlər Azərbaycan ədəbiyyatının böyük simaları Nəsimi, Füzuli, Şams Tabrizi, Saib Tabrizi, Molla Panah Vaqif əsrləri bağlı, XTX əsrin böyük şaxsiyyətləri Cəlil Məmmədquluzadə və onun "müəllifi" olduğu "Molla Nasreddin" jurnalı və onun ətrafında formalanmış mükəmməl molla-nasreddincilik məktəbi, bu məktəbin böyük simaları, Azərbaycan maarifçilik hərəkatı, Azərbaycan romantizmi, onun inkişafında böyük xidmətləri olan Hüseyin Cavid, Abbas Səhət, Məhəmməd Hadi və digər sənətkarlarının bu sahədə böyük rolü, onların sənətkarlıq imkanları məhz İsa Həbibbəylinin yaradıcılığında geniş şəkildə araşdırılmış, tədqiq edilmiş, dəyərli ədəbiyyatşunaslıq fikirləri ədəbiyyatşunaslıq elminin bütün sahələrini həm ədəbiyyatşunaslılığı, həm ədəbi tənqid, həm də ədəbiyyat tariximizi xeyli zənginləşdirmişdir". Müəllif bu qeydlərden sonra İsa Həbibbəylinin yaradıcılığını fərqləndirən elementləri diqqətə çəkir. Gösterir ki, İ.Həbibbəyli yaradıcılığı tədqiqatdan kənardə qalan müəllifləri unutmur. Onların ədəbi tələlərini elmi-nəzəri araşdırmaclarla zəngin oxucu mühitiňe çatdırmağa çalışır. Tədqiqatçı İ.Həbibbəylinin Xalq yazarı Hüseyin Ibrahimovun heyatından və ədəbi fealiyyətindən bəhs edən "Şəxsiyyətin və sənətin zirvəsi" əsərinə xüsusi yer ayırrı.

H.Ibrahimov XX əsr Azərbaycan ədəbiyyatı klassikləri sırasında doğma mühitindən ayrılmadan böyük ədəbi zirvələr fəth etmiş sənətkardır. İ.Həbibbəyli də onun zəngin yaradıcılığını sanki öz mühitində tədqiq edir.

S.Əhmədli İ.Həbibbəylinin H.Ibrahimov yaradıcılığını xarakterə edən düşüncələrə əsaslanaraq yazır: "Şəxsiyyətin və sənətin zirvəsi"ndə Xalq yazarı Hüseyin Ibrahimovun yarım əsrən artıq davam edən zəngin

yaradıcılığını araşdırır, "ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətlərlə seçilən, nəzərə çarpan məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfus" qazarmış sənətkar kimi qiymətləndirir. Onun hayat və yaradıcılığını araşdırır, "qədim Şahtaxt kəndində keçirdiyi acılı-şirinli günlər, usaqlıq yaddasına hakk olunmuş zəngin hayat hadisələri, ilk gənclik illərindən təndişi müxtəlif xarakterli və əksərən keşməkeşli təleyə malik insanlar Hüseyin Ibrahimovun sonralar yaradıcılıq prosesində daim istinad etdiyi tükənməz mənbələrdir. Şahtaxt dövrü müşahidələri Yazıçının əsas hayatı məktəbidir", deyir. Xalq yazarı Hüseyin Ibrahimovun yaradıcılığında "maarifçi ziyanların və gənclərin taleyi ilə bağlı mövzular, süjetlər və obrazlar"ın üstünlük təsdiyi etdiyini, "tərcüməyi-halunun mətbuatda, kütləvi informasiya vasitələri ilə bağlı sahifələri Hüseyin Ibrahimovun hayatı baxışlarını daha da" konkretləşdiriyini vurgulayırlar". Elə bu qeydlərin özü de göstərir ki, mövzu 3 müəllifi necə bir araya götüre bilir. Söhbət H.Ibrahimovdan, onun yaradıcılığını dərinəndə tədqiq edən İ.Həbibbəyliyən və bu iki görkəmli ədəbi simanın yazdıqlarını öyrənen və tədqiq edən S.Əhmədliyən gedir. Dəyərli söz yaradıcı ziyanları bir araya getirərək çox geniş və əhatəli düşüncə menzəresi yaradır.

Oxular üçün maraqlı olacağını nəzərə alıb vaxtı ilə İ.Həbibbəylinin de diqqətini celb etmiş və Salatin Əhmədli də akademikin düşüncələrindən exzedərək tədqiqatına götirdiyi maraqlı bir poetik örnəyi burada oxuculara təqdim etmək hem H.Ibrahimovun yaradıcılığının poetik istiqamətini, hem də yazının poetik ovqatını dərk etmək, temmət etmək baxımdan maraqlı olardı: Xalqa, səylə ona qəlbinə soltan özünmə. Çəksələr məhşər ayağına onu, bir də onu Hər kər man gedərəm, bilsin ki, qurban özünmə. Soyalarla bu yolda dərimi Kəbr Mənsurək Bir üşün dərsi mənəm, bir də ki, üşün özünmə. İstərəm bir inayət, bəs deyilmə xunavət? Məcnunlar səhərsində da ilk sərgərdən özünmə. Hüseyin Ibrahimın son qərarı bil, belədir: Hisləgahi-Ədmə köçəs dərman özünmə.

Demək, məlum olur ki, H.Ibrahimov görkəmləi nasır kimi tanınsa da, o, ədəbi yaradıcılıq poeziya ilə başlayır. Ümumiyyətə, İ.Həbibbəyli cəfəkes tədqiqatçıdır. Kimin yaradıcılığım tədqiq edirə, onun həyatının və yazziqlarının hamisəna əhatəli, kompleks şəkilde nəzər yetirir. S.Əhmədli də məhz İ.Həbibbəylinin tədqiq etdiyi mövzuya nə qədər doğmaliq, qayğıkeşlikle

yanaşmasını xüsusi qeyd etməklə özü de İ.Həbibbəylinin tədqiqatının bütün təfərruatlarını nəzərdən qaçırır.

Zənimcə, H.Ibrahimovun zəngin nəsə yaradıcılığı, həkayələri, romanları haqqında həm İ.Həbibbəylinin, həm də S.Əhmədlinin araşdırımları fonunda tam tosəvvü əldə etmək olar.

İ.Həbibbəylinin "Vətəndaşlıq mövqeyi..." məqəlesi çox istedadlı şair və teşkilatçı Asim Yadigarın poetik yaradıcılığına həsr olunub. Maraqlıdır ki, akademik İ.Həbibbəyli Asim Yadigarın yaradıcılığının vətəndaşlıq qayesine daha çox diqqət yetirir. Amma onun lirikasını da unutmur. Hətta məqəleinin adında "...plyus lirizm" ifadəsinə de işlədir. Zənimcə, bu ifadənin işlədilməsi Asim Yadigarın lirik şair olduğuna da diqqəti yönəldir. Bunu S.Əhmədli də diqqətdən kənardə qaymır.

A.Yadigar da yaradıcılığında müxtəlif janrlardan yararlanır. Vətənpərvəlik, vətəndaşlıq mövqeyi onun yaradıcılığında əsas istiqamət olsa da, həzin, lirik əsərləri də oxucu ruhuna sırayet etmək güclündür. Eyni zamanda onun dram yaradıcılığı da kifayət qədər diqqəti celb edəndir. Bir sözle, biz A.Yadigar İ.Həbibbəylinin tədqiqatında və bu tədqiqatın incəliklərini təqdim edən S.Əhmədlinin araşdırımlarında yaxından tənya bilirik. Xüsusile onun dram yaradıcılığı Azərbaycan xalqının tarixi mərhələlərdəki kimliyini göstərmək baxımdan çox əhəmiyyətlidir: "Onun dramaturgiyasını problemlər və xarakterlər dramaturgiyası adlandırmalı yanşı, "güclü müasirlik imkanlarına" malik olmasına da dəyərləndirir: "Asim Yadigar tarixi mövzudə yazdığı dram əsərlərində tarixdən aldığı hadisələri və şaxsiyyətlərin taleyini müasir oxucuya təsirli, əhəmiyyətli söz demək üçün ədəbiyyata gətirmək, səhnəyə çıxarmaq qayasını izləyir". Alim Asim Yadigarın "Midiyən süqutu" mənzəm tarixi faciəsinə təhlil edir. Əsər Astiaq aflatonu əsasında yazılısa da, "müəllif dövrü yaxşı öyrənmiş, Midiyə dövlətinin digar dövlət əyanlarına və Astiaq aila üzvlərinə dair məlumatları da əldə edərək, bütövlükdə həmin dövrün ümumi mənzərəsini canlandıra bilmişdir. Beləliklə, əsərdə Midiyə dövlətinin və həmin epoxanın fonunda Astiaqın mükəmməl, ümumiləşmiş obrazı yaradılmışdır. Hətta nəvəsi Kəyxrosun tərafından taxtdan salınmasına, asır alınmasına baxmayaq, dövlətin rəmzi kimi əsərdə Astiaqın əzəməti qorunur" -deyir".

Əvvəl 4-cü sahifədə

i.Həbibbəyli Azərbaycan ədəbiyatının, xüsusilə müasir dövr ədəbi simalarının yaradıcılığını ardıcıllıq olaraq izlədiyinə görə elə ardıcıllıq olaraq da münasibət bildirmeyi özüne borc bilir. Salatın Əhmədlinin tədqiqatlarından da öyrənilir ki, o, görkəmli satirik, sənətkar Xeyreddin Qocanın da yaradıcılığına xüsusi yeri ayırmışdır. Ümumiyyətlə, İsa Həbibbəyli xüsusilə Naxçıvanda bir növ son otuz illik blokadadan ağrı-acılarını yaşıyan sənətkarların yaradıcılığına xüsusi həssaslıqla yanaşmışdır. Onun Budaq Təhməz, Xanəli Kərimli, Vəqif Məmmədov (mən) Vəqifin poetik yaradıcılığı ilə tanış olduqdan sonra ona "Vəqif Duzdag" ədəbi toxəllişinə teklif etmişdim və özü də məmənluqla qəbul etmişdi. Cox təsəssüf ki, həyatdan vaxtsız getdi), İbrahim Yusifoğlu, Elman Həbib və digər sənətkarları da adlarını çəkmək olar. Bütün bu sənətkarlar onun tədqiqatlarının ədəbi qəhrəmanlarıdır. Və Salatın Əhmədli də İsa Həbibbəylinin geniş və əhatəli tədqiqatlarına xüsusi əhəmiyyət verir. Əlbəttə, İsa Həbibbəyli Azərbaycan ədəbiyatını bütün bölgələr üzrə izleyir. Şabrandə, Qarabağda, Cənub bölgəsində ədəbi kimliklərini təsdiq etmiş sənətkarları tədqiq eden müəlliflərin də yaradıcılığını diqqətdən kənarda qoymur. Xüsusilə Vəqif Yusiflinin bölgələrdəki ədəbi prosesi aşdırılan yazılarında çox həssas münasibətini esirgomir.

Ümumiyyətə, İ.Həbibbəyli S.Əhmədlinin də göstərdiyi kimi təkcə ədəbi prosesi yox, qaynar ədəbi tədqiqat prosesini də maraqla izleyir və həssas yanaşmalarla münasibətini bildirir. İ.Həbibbəylinin səmimi yanaşmalarında biz Vilayət Quliyevin tədqiqatlarına da diqqəti münasibət görürük.

Bir sözə, monoqrafiyada biz ədəbiyyatşunaslıq elminimizin görkəmli xadiminin cəfəkəs obrazını dəqiq çizgilərlə yaddaşımıza yazırıq. Əlbəttə, bu, tədqiqatçı Salatın Əhmədlinin də elm yolunda zəhmətinin təzahüründür.

Monoqrafiyada ikinci fəsil "İsa Həbibbəylinin elmi-pedagogist fəaliyyəti" adlanır. Sözün həqiqi menasında ədəbi mühitimizin son 20 illik dövrünü araşdırıq, İ.Həbibbəylinin çox fəal publisist kimi necə məhsuldar işlədiyini görə bilorik. O, ayrı-ayrı müəlliflərin elmi-ədəbi yaradıcılıqlarını elmi-publisistik dəyərləri nümunələri hesab olunan məqalələri ilə tədqiqata cəlb edib. Bu fəsilde Salatın Əhmədli İ.Həbibbəylinin Akif İmanlı yaradıcılığına münasibətini diqqətdə saxlayır. Və elə yazının girişindəcə bu barede geniş və əhatəli məlumat verir: "Akademik İsa Həbibbəylinin elmi-nəzəri mövzuda təhlil və tədqiqatları ilə yanaş, maraqlı doğuran yazıları da vardır. Onun "P.S: Yubiley elmi, məqaləsi əvəzinə hekaya" yazısı bu cəhətdən xarakterikdir. Publisist məqalə-

MÖVQE AYDINLIĞI, TƏDQİQATÇI DUYUMU "İSA HƏBİBBƏYLİ: MİLLİ İDEOLOGİYA - AZƏRBAYCANÇILIQ" MONOQRAFIYASI ÜZƏRİNĐƏ DÜŞÜNCƏLƏR



lərində bir ədəbiyyat, lirik-emosional hissələr az deyil. Onun "Təhlil edilməyən cümlə" adlı birinci hissədə 1971-ci ildə Azərbaycan Dövlət Pedagoji İnstututunun Naxçıvan filialını bitirən, Şəhur rayonunun Şəhriyar kənd orta məktəbinde Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayan Akif İmanovun Azərbaycan dilinə maraqlını dilə gətirir. Onun tanıdığı Akif İmanov tələbəlik illərində Azərbaycan dili dərslərinə böyük maraqlı gəstərir, "grammatik tərifləri əzbərləyir, nəzəri biliyini arturmağa üstünlük verir", yuxarı kurslarda isə oxuyub öyrəndiklərini tətbiq etməyi öz plana çəkir. İsa Həbibbəyli Akif İmanovun fikirlərindən yaxşı xəbərdardır: "Cümlə təhlili Azərbaycan dilinin bütün sahələrinin tətbiq olunduğu sınaq meydandır. Bu meydanda sübut olunmayan grammatik məlumat, nəzəri biliy havadan asılı qalar, özünün doğruluğunu sübuta çatdırı bilməz". Odur ki, Akif İmanov dərsdə də, yataqxanada da cümlə təhlilinə baş sindirdiğini, ən mürəkkəb, çətin, müəmmələ budaq cümlələri həvəslə elmi təhlilin süzgəcindən keçirdiyini, yataqxanadakı otagından asdıığı yazı lövhəsi, üzərində "Cümlə təhlili" yazılış dəstələrinin "sadə və mürəkkəb cümlələrin aramsız təhlilinə" xidmət etdiyini, ara-sıra müxtalif qəzətlərdə dərc etdiyi "Dostlar", "Kal qarşız", "Aci xatirə" kimi kiçik hekayələrdən "maraqlı süjet qurmaqla yanışı, cümlədə sözlərin sırasına və yerinə, üslubi məqamların mütənasibliyinə" xüsusi diqqət yetirdiyini görüb". Tədqiqatçı bu fəsilde son dövrədə məhsuldar nəşr yaradıcılığı ilə diqqəti

cəlb edən Akif İmanının elmi-pedagoji və ədəbi yaradıcılığına İ.Həbibbəylinin elmi-publisistik yanaşması ilə mövqe sergiləyir. Biz bu fəsilədə Akif İmanının həm elmi, həm də ədəbi yaradıcılığının inkişaf yoluunu izləye bilirik. Çünkü İ.Həbibbəyli tədqiq etdiyi hər hansı bir müəllifin yaradıcılığını ardıcıllıq izləyir. Demək olar ki, diqqətdən kənarda heç nə qalmır. Onu da qeyd etmək lazımdır ki, İ.Həbibbəyli elmi-publisist yaradıcılığında təkcə müasir dövrlə qapanıb qalmır. O, Azərbaycan ədəbiyyatının klassiklərini də tədqiq edir. Ən başlıcası, yeni dövrün dəyərlərinə uyğun yeni konsepsiya ilə Vəqifin, Nəsiminin, digərlərinin ədəbiyyat tariximizdeki yerini göstərməye çalışır: "Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşunaslıq elminin inkişafında böyük xidmətləri olan görkəmli alimlərimizdən biridir. Onun yüzlərlə elmi məqalələrində Azərbaycan ədəbiyyatının tarixi, erkən ədəbi prosesin inkişafı, ortaq ədəbi prosesdən surət milli azərbaycançılıq ideyalarının inkişafına qədər böyük bir mərhələ təhlil edilmiş, tədqiq edilmiş, zəngin mənbələr ortaya çıxarılmışdır. Böyük klassiklərimiz Nizami, Nasimi, Füzuli, Molla Pənah Vəqif, Cəlil Məmmədquluzada, Mirzə Ələkbər Sabir-ümumazərbaycan ədəbiyyatının böyük şəxsiyyətləri, onların həyat və yaradıcılığı ilə bağlı dəyərləri tədqiqat əsərlərinin müəllifi kimi akademik səviyyəyə qədər yüksəlmüşdür".

Bu qısa qeydlərde alimin zəngin məlumat dairesi, klassikaya sevgisi, Azərbaycan ədəbiyyatının görkəmli simalarını tədqiq etmək yolunda yorulmazlığı diqqəti cəlb edir. Sadəcə sıralanan adlar çox aydın məlumat verir ki, bu görkəmli ədəbi simaların hər biri haqqında akademik elə akademik səviyyədə tədqiqatlar aparır. Bu, Azərbaycan ədəbiyyatı yolunda böyük cəfəkeşliyin zəhmətə təsdiq olunan mahiyyətidir.

Azərbaycan mədəniyyətinin inkişafında rolü olmuş, inceşənetimizin zəngin alemini yaratmış görkəmli simaların həyətləri, yaradıcılıqları da İ.Həbibbəylinin diqqətdən kənarda qalmır. Salatın Əhmədli bu məqamları öz qeydlərində ləkən, ümumileşmiş şəkilde təqdim edir: "İsa Həbibbəylinin bütün yaradıcılığını, elmi, ədəbi, içtimai fəaliyyətini kənara qoysaq, onun yalnız mədəniyyətimizin, inceşənetimizin müxtalif sahələrinə dair yazdığı publisist məqalələr götürsək, onları təhlil etsək,

araşdırıq görərik ki, təkcə bu sahədə İsa Həbibbəyli nə qədər dəyərli fikirlərə imza atıb. Onun Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında böyük xidmətləri olan, rəssamlıq sənətinin istedadlı qələm sahiblərinin yaradıcılığından bəhs edən çoxlu sayda məqalələrində Azərbaycan rəssamlığının bu sahədə qazandığı uğurlara imza atan böyük sənətkarlarının fərdi yaradıcılıq sərgilərindən, onların sənətinə hörmət və ehtiramından doğan hissələrini, ziyanlı, alim fikirlərinin sanballılığını görərik". Biz ikinci fəsilədə inceşənetimizin inkişafında xidmətləri olan görkəmli simaların yaradıcılığını İsa Həbibbəylinin tədqiqatları əsasında Salatın Əhmədlinin necə izlediyini müşahidə edirik. İ.Həbibbəyli görkəmli rəssam Hüseynqulu Əliyevin yaradıcılığına əsl sənətşunas məvqeyində tədqiqat əseri həsr edib. Salatın Əhmədli də məhz həmin tədqiqat əsasında düşüncələrini oxucularla bölüşür.

Bu fəsilədə biz görkəmli pedagoqların digər sənət sahəsində ölməz yaradıcılıq örnəkləri yaratmış sənətkarların, habelə, tarixçi alimlərin haqqında İ.Həbibbəylinin çox dəyərləri yazıları S.Əhmədlinin tədqiqatından keçir. Biz tədqiqatın bu hissəsində H.Cavidin, R.Təhmasibin, Ə.Qəmküsərin, hətta hərb tariximizin görkəmli simalarının adları ilə qazırılaşırıq. Zəngin tədqiqat alemi qəlbimizdə qırur hissi doğurur.

Monoqrafiyanın digər iki fəsil "İsa Həbibbəylinin tədqiqatlarında Heydər Əliyevin dövlətçilik təlimi" və "Milli müstəqillik, milli ideologiya, dövlətçilik missiyası" adlanır. Bu fəsillərə ehtiva olunan tədqiqatlar başqa bir səhərbin mövzusudur. Bu bərədə gelecekdə geniş və əhatəli bəhs etmək olar. Monoqrafiyada çox zəngin ədəbiyyat siyahısı verilib ki, bu da tədqiqatının qaynaqlara, menbələrə elmi münasibətinin nəticəsidir.

Salatın Əhmədli tədqiqat əsərində İsa Həbibbəylinin həyat və yaradıcılığının xronikasını da ayrıca təqdim edir.

Ədəbiyyatşunaslıq elminimizin inkişafında evezsiz xidmətləri olan akademik İsa Həbibbəylinin yaradıcılıq yolunu tədqiq edən bu monoqrafiya yeni dövrə ədəbiyyatşunaslıq elminimizin inkişafına çox ciddi təsir göstərəcəkdir.